

# GÜLLƏ SƏSİNƏ AÇILAN QAPI

## Tamxil Ziyəddinoğlunun kitabı haqqında düşüncələr

Tariximizi, xalqımızın başına getirilən müsibətləri öyrənmək, fəciələrimizdən nəticə çıxarmaq üçün bəzi kitabların müstəsnə əhəmiyyəti var. İstedadlı jurnalist, Azərbaycan Televiziya və Radio verilişlərinin QSC-də informasiya Proqramları Studiyasının direktor müavini, "Bütöv Azərbaycan" qəzetiñin baş redaktoru Tamxil Ziyəddinoğlunun yeni işiq üzü görən kitabı belə əhəmiyyətə malikdir. "Güllə səsinə açılan qapı" Azərbaycanı bütöv görmək istəyən və özü də bu yolda əlindən gələni əsirgəməyən müəllifin yeganə kitabıdır. Kitaba daxil edilən yazılardakı həqiqət bir jurnalistin yaşılığı, şahidi olduğu və yerindəcə öyrəndiyi məlumatlar alışdığını bəzi xəbərləri darmadağın edir.

Belə ki, Xocalıda baş verənlər onun qələmində sanki dil açıb danışır. Qıpqırmızı həqiqəti car çəkir... Məndən sorușalar ki, unutmadığın, daha doğrusu, unuda bilmədiyin nədir, hansı hadisədir. Tək birce kəlməylə cavab verərdim - XOCALI. T.Ziyəddinoğlu da yazılarında döndənə bunu deyir, düşünürəm. Xocalı faciəsini unutmaq bizi yasaq olsun gərək, o dəhşətləri unutmaq günahdır... "...Xocalıda azı 3813 nəfər qətlə yetirilib. Onlardan 613 nəfəri ictimaiyyətə məlumdur, qalanları barədə erməni mənbələrində məlumat verilir... Yuxarıda qeyd olunanlardan da görünür ki, Yer üzündə silinmiş bir şəhərin qırılmış əhalisinin sayı qəsdən az göstərilib. Düşmənin informasiya təxbəti burada da işləyib. Mütəxəssislərdən xahiş edirik ki, Xocalı soyqrımı qurbanlarının sayının dəqiqləşdirilməsi üçün ciddi araşdırma aparsınlar". (Xocalıda azı 3813 nəfər qətlə yetirilib. İyun - 2012. Bakı-İstanbul-Bakı).

7 aprel 1992-ci ildə qələmə alınan Xocalı Şəhər İcra Hakimiyyətinin başçısı Elman Məmmədovla olan müsahibə kitab "Ölməyə nə var ki?" başlığı ilə daxil edilib. Bu yazını oxuyanda "Babək" filmini xatırladım. Babəkin oğlu düşmənlə savaşda sağ qalır... Babəkin oğluna necə istehza

ile sualı yəqin hər kəsin yaxşı yadindadır. Oğlu şahidi olduğu dəhşətlərdən, önlərdən danişır, Babək isə elə hey sual edir ona... "Amma Babəkin oğlu sağ qaldı?!"... E.Məmmədovla müsahibəni izlədikcə onun necə əzablardan keçib ölümle üz-üzə gələsə də, taleyin hökmü ile sağ qaldığı onun ayağına yazmaq istəmir


gəzib xalqın tarixində soraq verən ne tapdisa, götürmüdü. Cox cəhd göstərmişdi. 1985-ci ildə Müsəlləm kənd səkkizilik məktəbində tarix-diyarşunaslıq muzeyi yaratmışdı..." Baxşeyiş Ələmşahov düşmən atababa torpaqlarına göz dikəndə tariximizin bir parçası olan həmin muzeyi de erməni caynağından min bir eziyətorunu əvəz etdiyi dönmədə Dağlıq Qarabağda baş verənlərdən söhbət açılır. Ə.Mahmuda nə qədər təzyiq edilsə, töhmət verilsə də o bir jurnalist kimi xalqın iradəsini əks etdirərək Vətəne dönük çıxmır...

Milli qəhrəman Çingiz Mustafayevə həsr edilmiş "Mən Çingiz deyiləm", "Bizi Şuşaya aparan olmayıcaq", "Zəngəzurda keçən "Novruz", "Sınaqlarda keçən ömür", "Gözleməkdən yorulmuşuq", "Əşrlərin yadداşını yara-yara" kimi adlarını çəkmədiyim bütün yazılar öz təbii boyası ilə adamı özünə çəkir. "Güllə səsinə açılan qapı" adlı yazıda isə müəllif yaxın dostu, sirdəsi, "Bütöv Azərbaycan" qəzetiñin redaktoru İlham Məmmədinin 1992-ci ildə Kəlbəcərdə toy məclisine yollanarkən müşahidə etdiyi güllə səsinə açılan qapılarından söhbət açır... Bir qardaş mühəribədə düşmənlə savaşarkən, o biri ailə qurur, ev tikir, yurd salır... Fəqət bu gün havası-suyu dədlərə dərman olan o gözəl yurd yerlərimizdən, qartalların qıvurdugu qayalarımızdan qarğaların, bayquşlarıñ çıçırtısı gelir...

Beləliklə, haqqında söhbət açdığıñ T.Ziyəddinoğlunun kitabı Azərbaycanın parçalanmasına yol açan "Kürəkcəy" müqaviləsinin bağlılığı 213 il ərzində xalqımızın düşcar olduğunu bələldər, Qərbi Azərbaycandaki soydaşlarımızın 1988-ci ildəki son qırğınından, Milli Azadlıq Hərəkatının başlığındığı günlərdə baş verən hadisələrdən, milli-mənəvi dəyərlərimizdən bizi məlumat verir. Müəllif kitabın ərsəyə gəlməsində Sevda Mikayılcızına təşəkkürünü bildirməyi de unutmayıb.

**Kitabından onu da öyrəndim ki,**  
T.Ziyəddinoğlu BDU-nun Jurnalistik fakültəsinə daxil olmaq üçün düz on il əziyyətlə, həyəcənlə yol gəlib... Amma nə yaxşı ki, o fikrini dəyişməyib jurnalist olub və "Bütöv Azərbaycan" adlı bir qəzeti bütün dünya azərbaycanlılarına hədiyyə edib... Sevinirəm ki, nə yaxşı mən də həmin qəzetiñ əməkdaşları sırasındayam...

Mina RƏŞİD



sən... "BTR-lərlə arxa tərəfimizi kəsdi. Əsir düşməmək üçün uzanmırdım. Ölmeye nə var ki, əsir düşmek dəhşətdir... Səhərdən axşama qədər ermənilərin iki səngərinin arasında qarın üstündə qaldıq. Dörd tərəfimizə od ələnirdi. Axşamüstü yola düşdük. Yağırdı, duman da bir tərəfdən. Yarım saatlıq yolu fırlana-fırlana on saatda gəldik. Fevralın 27-də səhər-səhər Ağdamə çatdıq...". Elman müəllim deyir ki, mənim sağ qalmağımı heç kim istəmirdi. Çünkü onun şahidciliyindən, haqq səsini ucaldağından, firildaqlarla dolu faktları açacağından qorxurdular... E.Məmmədovun iki şəkli verilib bu müsahibədə. Biri üzündə təbəssümü olan qayğısız bir insan, o biri isə Xocalının qırğından-qandan yonulub bozarmış qara daşına bənzəyirdi... Biziñ kimi, qəlbi dağ-dağ olmuşlar ki-mi...

"Didərgin" muzey, yaxud (Dərd üstündən gələn dərd)" yazılı da yadda qalandır: "Zəngəzur qarış-qarış

yətə xilas eləmişdi... Beləcə bu muzey Zəngəzurdan "didərgin" düşüb Abşeronə pənah getirmişdi...

Yaradıcı ziyalılarıñ silsiləsindən olan "Didərgin taleli rəssam" yazılısı isə vətən həsrətinin rəssam Cabbar Quliyevin əsərlərindəki ifadəsində danişılır: ""Unudulmuş qala"ya baxıram. Ramana tərəflərdə sahibsizlikdən dağılan, amma indi rəssam nəfəsi ilə cana gələn qala azman ağacaların arxasından qərib-qərib boylanır. Müəllif onun divarları arxasında tapdığı məchul nöqtəni xəyalı ilə qova-qova Zəngibasarda itirilmiş neçə-neçə abidəyə baş çəkir. Yerlərini boş görüb izini tapma-yanda göyüm-göyüm göynəyir. Dərdini fırçasından başqa kimsəyə yük eləmir. Fırçası isə rənglərin göz yaşını ketən üzərinə töküb "Haray" çəkir...".

"Bir qəzada iki əl" yazılı jurnalist, şair, "Qarabağda aparan yol" qəzetiñin baş redaktoru Əli Mahmudun 1986-ci ildə "Şuşa" qəzetiñin redak-